

## Dil kursu 90 günədək

### Xarici pasport

- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotosəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
- Şəxsiyyət vəsiqəsi** (*əsl* + *ön və arxa səhifələrin surəti*)
- tam şəkildə** doldurulmuş və **üç** yerdən imzalanmış **ərizə-ənket**
- aktual biometrik **pasport şəkli** (3,5 x 4,5 sm)
- viza rüsumu**

### Səyahət sığorta sənədi (*əsl* + *surəti*)

- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 \$
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı

### Yetkinlik yaşına çatmayan şəxslər

- doğum şəhadətnaməsində (*əsl* + *surəti*)
- valideyn və ya qəyyumun bütün Şengen dövlətlərinə səfər etmək və ərizə ilə müraciət etmək üçün notarius tərəfindən təsdiq edilən razılıq bəyanatı (*əsl* + *surəti*)
- Valideynlər və ya qəyyumların pasportlarının surətləri
- Valideynlər və ya qəyyumların vizalarının surətləri

### Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər

- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (*əsl* + *surəti*)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

### Səfərin məqsədi və qalmaq yerinə dair sübut

- dil məktəbinin təsdiqi (*əsl*, *faks* və ya *pdf-formatında*):
- artıq əldə edilmiş dil biliklərinə dair sənədlər məs.: dil kursunda iştirak haqqında arayış, dil sertifikatları (*əsl* + *surəti*)
- tam qalma müddəti üçün** otel rezervasiyası və ya vauçer və ya
- tam qalma müddəti üçün** qeyri-rəsmi dəvətnamə, aşağıdakı məlumatlar əks olunmaqla
- dəvət edən şəxsin pasport və şəxsiyyət vəsiqəsinin surəti
- dəvət edən şəxs alman vətəndaşı olmadığı təqdirdə onun yaşamaq haqqında icazəsi
- uçuş / səfər biletlərinin** gediş-gəliş üçün iki tərəfli rezervasiyası haqqında sübut

### Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut

- bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
- səyahət çekləri
- stipendiya almağınız haqqında sübut

### Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)

- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti)
- Daşınmaz əmlaka sahib olmağınızla dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
- Mütəmadi gəlirin olmasına dair sübut
  - işləyən şəxslər:** iş yerindən elektron arayış və ya iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix göstərilən rəsmi arayış
  - Sərbəst peşə fəaliyyəti ilə məşğul olanlar:** Dövlət qeydiyyatı barədə şəhadətnamə və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)
  - Şagirdlər/Tələbələr:** məktəbə və ya ali məktəbə qəbul olmaqları haqqında sübut

- Ərizəni təqdim edən/səlahiyyətli şəxs məlumatlandırılmışdır ki, sənədlər natamamdır və bu ərizəyə imtina cavabının verilməsi ilə nəticələnə bilər. Buna rəğmən o sənədlərin Səfirliyə göndərilməsini xahiş etmişdir.

Tarix

Ərizəçinin/səlahiyyətli şəxsin imzası